

Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir

# İsa Tufanlı Gölü Yatırır



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Janie Forest  
Uyğunlaşdırın: Ruth Klassen

Alastair Paterson

Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children

[www.M1914.org](http://www.M1914.org)

BFC

PO Box 3


Winnipeg, MB R3C 2G1

Canada

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.






İsa və Onun  
şagirdləri böyük  
bir tufan qalxanda  
qayıqda idilər.  
Tufan Qalileya  
gölünə qəzəblə  
zərbələr vururdu.  
Bu cür tufan  
qayığın qəzasına  
və batmasına  
səbəb ola bilərdi.




Tufan řagirdləri vahiməyə saldı. Dalğalar qayığı su ilə dolduraraq örtüdü, lakin İsa tufanda yastıq üzərində yuxuya getmişdi. Şagirdlər qışqıraraq İsanı oyatdılar: “Müəllim, Müəllim, biz həlak oluruq!”



İsa şagirdlərdən soruşdu: “Niyə qorxursunuz, hələ imanınız yoxdurmu?” Sonra İsa küləyə qadağan etdi ... və... İsa coşqun dalğalara susmağı və sakit olmağı əmr etdi...




KÜLƏK SAKİTLƏŞDİ... VƏ GÖLDƏ SÜKUT OLDU.  
Şagirdlər dəhşətə düşüb bir-birlərindən soruşdular: “Bu  
Adam kimdir ki, külək də, göl də Ona itaət edir?”




Bir müddət sonra İsanın digər məşğul bir günü var idi. 5000 nəfərdən çox adam Onun ardınca səhralığa getdi. Allahın qüdrəti ilə İsa bir oğlanın balaca naharından istifadə edərək, bütün izdihamı doyuzdurdu. İsa hamını yola saldı.



Hətta şagirdlər də getməli idilər. İsa onların qayığa minmələrini və Ondan öncə Qalileya gölünün o biri sahilinə getmələrini istədi.







Hamını  
uzaqlaşdırandan  
sonra tək dua  
etmək üçün İsa  
dağa qalxdı.  
Axşam düşəndə  
O, orada tək idi.






Şagirdlər göldə tufana düşdülər.  
Onların saatlarla avar  
çəkmələrinə baxmayaraq,  
tufan onları gölün o biri  
tərəfinə keçmələrinə  
mane olurdu.

Şagirdlər bunu  
bilmirdilər, lakin  
onları  
böyük bir  
sürpriz  
gözləyirdi!






Haradasa səhər saat  
üç ilə altı arasında,  
küləkli dənizin  
ortasında, şagirdlər  
onları qorxuya salan  
bir şey gördülər.  
Onlar qışqırdılar:  
“Bu bir kabusdur!”  
Lakin bu, SU  
ÜZƏRİNDƏ  
YERİYƏRƏK,  
onlara tərəf gələn  
onların Rəbbi və  
Müəllimi İsa idi.



İsa onlara müraciət edib dedi: “Cəsarətli olun! Bu, Mənəm, qorxmayın”. Peter cavab verdi: “Rəbb, əgər bu, Sənsənsə, əmr etdi ki, suların üstü ilə Sənin yanına gəlim”. Beləliklə, İsa dedi: “Gəl”. Peter cəsarətlə qayıqdan düşüb suyun üzəri ilə addımladı və İsaya doğru yeridi.






Lakin küləyin  
güclü əsdiyini  
görəndə Peter  
qorxdu və  
batmağa başladı.  
O qışqırdı:  
“Rəbb, məni  
xilas et!”



İsa dərhal əlini uzatdı və Peteri tutdu.  
O soruşdu: “Ey imanını az olan adam,  
nə üçün şübhə etdin?” Peter və Rəbb  
İsa qayığa minəndə külək sakitləşdi.



Sonra qayıqda olanlar  
gəldilər və İsayaya ibadət  
edərək dedilər: “Sən  
həqiqətən Allahın  
Oğlusan”.



# İsa Tufanlı Gölü Yatırır

Allahın Sözü, Müqəddəs Kitabdan  
olan bir hekayədir


Matta 8, 14; Mark 4; Luka 8

“Kəlamının açıqlanması nur saçır”.


Məzmur 119:130







48



60



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**

